

Nəhəng karbohidrogen yataqları və Cənubi Xəzər çökəkliyində onların mövcudluq ehtimalının geoloji əsaslandırılması

Q.N. Qəhrəmanov, g.-m.e.n.¹,
F.N. Kerimov, g.-m.e.n.², **G.C. Nəsibova**³

¹"Balaxanıoyıl" əməliyyat şirkəti,
-Neft və Qaz İnstitutu,
-Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: gahraman@inbox.ru

Açar sözlər: nəhəng yataqlar, normal və lognormal paylanmalar, neftli-qazlı hövzələr, hidrodinamik vəhdət, "diaqram-skripka".

DOI.10.37474/0365-8554/2023-04-4-11

Гигантские месторождения углеводородов и геологическое обоснование возможности их наличия в Южно-Каспийском бассейне

К.Н. Каграманов, к.г.-м.н.¹, Ф.Н. Керимов, к.г.-м.н.², Г.Дж. Насибова³

¹"Операционная компания "Балханыойл"

²Институт нефти и газа,

³Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: гигантские месторождения, нормальное и логнормальное распределения, нефтегазоносные бассейны, гидродинамическое единство, диаграмма-скрипка.

Для полного охвата данных нефтегазоносных бассейнов с гигантскими месторождениями в пределах мирового океана был пересмотрен ряд их параметров, используемые материалы обоснованы результатами современных реальных статистических и поисково-разведочных работ.

Из анализа работ по гигантским месторождениям можно сделать вывод о распределении таких месторождений на территории нефтегазовых бассейнов, расположенных в том же географическом пространстве, генетически идентичном закономерностям распределения их на территориях других бассейнов, не связанных друг с другом.

Южно-Каспийская владина, где сосредоточена большая часть нефтегазовых ресурсов Азербайджана, толщина осадочно-го чехла, объем накопленного осадочного комплекса, термобарические условия, история геотектонического развития, глубина залегания нефтегазоносных горизонтов, геометрические размеры природных резервуаров, объем запасов, фильтрационно-емкостные свойства коллекторов и т.д. по своим параметрам занимают особое место среди нефтегазоносных бассейнов Мирового океана с гигантскими месторождениями.

Giant hydrocarbon fields and geological justification of probability of their presence in the South Caspian basin

G.N. Gahramanov, Cand. in Geol.-Min. Sc.¹, F.N. Kerimov, Cand. in Geol.-Min. Sc.², G.J. Nasibova³

¹"Balakhanyoil" Operating Company,

²Institute for Oil and Gas,

³Azerbaijan State University of Oil and Industry

Keywords: giant fields, normal and lognormal distributions, oil-gas bearing basins, hydrodynamic unity, "violin-diagram".

To fully cover the data of the oil-gas bearing basins with giant fields, some parameters of them have been considered within the World Ocean; the materials used are justified with the results of up-to-date real and statistical and exploration surveys as well.

According to the analysis of the surveys, it was revealed that the distribution of such fields in the territory of the oil-gas basins located in the same geographical space is genetically identical to the regularities of their distribution in the area of other basins not associated with each other.

The South Caspian basin, where the great majority of the oil-gas resources of Azerbaijan are fixed, the thickness of the sedimentary cover, the volume of accumulated sedimentation complex, thermobaric conditions, the history of geotectonic development, the cover depth of oil-gas bearing horizons, geometrical dimensions of natural reserves, the capacity of the reserves, filtration characteristics of collectors etc. by their parameters hold a specific place among the oil-gas bearing basins of the World Ocean with the giant fields.

Fransız geoloqu A.Perridon "nəhəng yataq"ları (NY) dönyanın neftli-qazlı hövzələrində əmələ gəlməsi və paylanmasında iki vacib proses müəyyən etmişdir.

Perridon qeyd etmişdir ki, dönyanın ən zəngin

20 neftli-qazlı hövzəsi şimal yarımkürəsində və ya ekvatorial zolaqların Mezokaynozoy kompleksinin cavan çökəkliklərində cəmlənmişdir. Onun bu fikrini V.E.Xain də təsdiq etmiş və qeyd etmişdir ki, neft və qazın, zəngin "vətəni" Yerin aktiv dina-

Neftli-qazlı hövzənin qitələr üzrə yerləşməsi	Neftli-qazlı hövzənin sayı		Neftli-qazlı hövzənin sahəsi		Nəhəng yataqlar			NQH-nin nəhəng yataqlara düşən sahəsi, min km ²	
	Sayı	O cümlədən nəhəng yataqlara malik	Dünya üzrə payı, %	Orta sahəsi min km ² (S _{av})	Akvatoriyaya görə payı, %	Neft yataqları	Qaz yataqları		
Şimali Amerika	49	17	15	205	32	43	34	1.3	130
Qıtədaxili	26	7	8	200	-	13	13	1,0	200
Qıtətrafi	23	10	7	215	66	30	21	1.4	97
Avropa	26	9	9	260	49	40	33	1.3	93
Qıtədaxili	10	2	1	85	-	1	4	0.3	170
Qıtətrafi	16	7	8	420	53	39	29	1.5	99
Asiya	82	27	35	280	30	150	126	1.7	81
Qıtədaxili	34	11	10	200	-	9	32	0.7	166
Qıtətrafi	48	16	25	335	42	149	94	1.6	66
Cənubi Amerika	32	9	11	245	46	24	2	12.0	302
Qıtədaxili	12	3	5	275	-	5	1	5.0	550
Qıtətrafi	20	6	6	230	81	19	1	19	230
Afrika	22	5	20	560	50	24	5	48	425
Qıtədaxili	10	1	4	255	-	3	4	0.8	364
Qıtətrafi	12	4	15	810	63	21	1	21.0	442
Avstraliya	21	7	10	305	56	2	10	0.3	534
Qıtədaxili	3	2	3	580	-	-	2	-	870
Qıtətrafi	18	5	7	255	77	3	8	0.4	417
Dünya üzrə	232	74	100	285	40	292	210	1.4	132
Qıtədaxili	95	26	30	210	-	31	56	0.6	230
Qıtətrafi	137	48	70	345	57	261	154	1.7	115

mik zonalarda – qitədən okeana keçmə zolağında cəmlənmişdir [1].

Planetin çökmə örtüyüün özünəməxsus xüsusiyyətlərindən biri də onun təkində yataqların qeyri-bərabər yayılmasıdır və bunu səbut edən əsas faktlardan biri də dönyanın 80 % karbohidrogen (KH) ehtiyatının cəmi iyirmi hövzədə cəmlənmişsi və bu hövzələrin hər birinin proqnoz ehtiyatlarını 5 mlrd. t-dan çox olmalıdır.

Hövzə miqyasında qaz yataqlarının paylanması və bu yataqlarda cəmlənmiş ehtiyatlar neft yataqlarına nisbətan daha çox qeyri-uyğunşuluşa malikdir. Ehtiyat həcmi 1 trln. m³-dən yuxarı 15 neftli-qazlı hövzədə (NQH) dünya qaz ehtiyatının 75 %-i toplanmışdır. Regional miqyasda paylanmaya görə dönyanın 50 % qaz ehtiyati əsasən Yaxın, Orta Şərqi, Qərbi Sibir də cəmlənmişdir [2,3].

Planetin geniş coğrafi məkan səviyyəsində isə neftqazlılıq beş qitə və onların okean akvatoriyası də axıl olmaqla aşağıdakı kimi bölündür (cədvəl 1).

Şimali və Cənubi Amerika – 22 %, Avropa – 10 %, Asiya – 27 %, Afrika – 7 %, Avstraliya və


Okeaniya – 1 %. Yuxarıda qeyd olunduğu kimi, dünya ehtiyatının 33 %-i Yaxın və Orta Şərqi regionunda cəmlənmişdir.

Yerin çökmə örtük kompleksinin darin intervallarının neftqazlılığı ilə maşğıl olan əksər tədqiqatçıların yekdil rəsəyi görə dönyanın ən zəngin neftli-qazlı hövzələrinin geoloji ehtiyatlarının 30–45 %-i 4.5–8 km dərinlikdə yerləşir. Halbuki, 10–15 il əvvəl bu göstərici 7–10 % təşkil edirdi.

Cədvəl 1-də verilən məlumatlardan istifadə edərək NY-lərin irilik sinfinə görə neftli-qazlı hövzələrdə paylanması, onların sayı, sahəsi (min km²) və yerləşmə mövqeyini (qitədaxili və qıtətrafi) əks etdirən model və diaqram təqdim edilir (şəkil 1).

Bu diaqrama görə, hər bir qitə üzrə şaquli oxboyu hövzələrin sahələri (min km²), üfüqi ox üzrə isə NY-lərin sayı və irilik sinfinə görə paylanmasının asılılığını ifadə edir. Sistemdə əks etdirilmiş kiçik qrafik şəkillər hövzənin sahəsinə nisbətən onun həndəsi ölçülərini, həmin intervallarda sayılarını qiymətləndirir.

Qrafikdə NY-lərin sayı, həm də kiçik halqlarla da ifadə edilir, əks etdirilən rənglər isə paylanma-



Şəkil 1. NY-lərin sayı, NQH-də paylanması, sahəsi və yerləşmə mövqeyini əks etdirən model və diaqram

Cədvəl 2

Yataqların irilik səfi	İlkin çıxarılabilən ehtiyat		Neft		Qaz	
	Neft, mln. t	Qaz, mlrd. m ³	Yataq, %	Ehtiyat, mlrd. t	Yataq, %	Neft yatağı/qaz yatağı nisbəti
1-3 Nəhəng yataqlar	> 68.5	> 141.6	0.9	79.5	0.4	7.63
4 Çox iri	13.7-68.5	28.5-141.6	2.3	19.5	2	1.84
5 İri	6.85-13.7	14.2-28.3	2.2		2.2	1.52
6 Orta	3.42-6.85	7.1-14.2	3		3.6	1.16
7 Kiçik	1.37-3.42	2.8-7.1	5.2		13.4	0.59
8-9 Xırda	0.137-1.37	0.28-2.8	17.3		26.5	1
10 Çox xırda və ya əhəmiyyətsiz	< 0.137	< 0.28	69.4	0.7	52	2.04
Cəmi	41080	202	27500	3.53		

ni interkontinental (qıtətrafi) – qırmızı, subkontinental (qıtədaxili) – yaşıl və qıtələr üzrə ümumi (göy) paylanmanın ifadə edir. Belə tip diaqramlar "diaqram-skripka" adlandırılır [2].

Bir sirə ölkələrdə isə (ABŞ, Kanada) NY-lərin "statusu" onun çıxarılabilən ehtiyat həcmi ilə bərabər mənimşənilmənin rentabelliyi də əsas amil kimi qəbul edilir. Əgər NY-lərin statusu çıxarılabilən ehtiyatın həcmindən həcmi müəyyən edilirsə və bu ehtiyatın mənimşənilməsində orazinin reliyefi, iqlimi, su qatının dərinliyi, infrastrukturun yaradılma mümkinliyü və müasir dövrün bələtlərindən olan regionun hərbi-geosiyasi vəziyyə-

ti global problemlər yaratmışsa, onda həmin yataq rentabelli hesab edilərək NY kimi qəbul edilir.

Hövzələrdə neftqazlılığın qiymətləndirilməsi və bu istiqamətdə aparılan axtarış-kəşfiyyat işlərinin səmərəli olması üçün onun əsas parametrləri – sahəsi, çökəmə örtük qatının qalınlığı, həcmi və ilk geoloji ehtiyatı barədə məlumat olmalıdır. Yəni neftli-qazlı hövzələrin sahələrini akvatoriyalarının müasir sərhədləri ilə hədüdlaşmış çökəmə örtük qatının həcmi müəyyənləşdirir.

Beləliklə, NQH-da lokal vəziyyətdə cəmlənmiş KH yataqlarının mövcudluğunun qiymətləndirilməsi üçün birinci faktor onun həndəsi ölçülə-

ri, yəni sahəsi və həcmidir.

Çökəmə örtük qatının qalınlığı, məhsuldar layların yatma dərinliyi, termobarik şəraitin əlverişliyi, sükürələrin kollektor xüsusiyyətləri də vacib parametrlərdir.

NY-lərdə ehtiyatların konsentrasiya həcmimin miqdarı, hövzənin ümumi ehtiyat strukturunun bir elementidir. Ehtiyat kateqoriyasına görə təsnifata bölünmüş yataqlarda bu amilin proqnozlaşdırılması ayri-ayri kəmiyyətlərlə ifadə olunur.

Hazırda zəngin KH ehtiyatına malik olan dövlətlərin birgə qəbul etdikləri təsnifata görə yatağın çıxarılabiləcək ehtiyat həcmi əsas amil kimi qəbul edilir. Azərbaycanda keçmiş SSRİ dövründə olduğu kimi KH yataqlarının ehtiyatlarının qiymətləndirilməsində geoloji ehtiyat (balans ehtiyati) əsas götürülür.

Beynəlxalq təsnifat baxımından [Jvanhoc, Leslie, 1993] neft və qaz yataqlarının ehtiyat həcmi 10 sinifə bölünür. Karbohidrogen yataqlarının çıxarılabilən ehtiyat həcmindən görə təsnifatı və irilik sinifi cədvəl 2-də verilmişdir [4].

Qeyd edildiyi kimi, planetin 12 coğrafi-geoloji məkanında paylanmış 70 min KH yatağının ehtiyat həcmindən görə qrafikini qursaq, onda bu modifikasiya özünəməxsus piramidaya bənzəyəcəkdir.

"Piramidanın" yuxarı hissəsini, yəni 3.5 %-i çıxarılabilən ehtiyat həcmi 13.7 mln. t-dan çox olan "iri", "nəhəng" və "super nəhəng" yataqlardır. Qaz yataqları üzrə bu rəqəm müvafiq olaraq (ehtiyat həcmi 28.3 mlrd.m³-dən yuxarı) 2.3 %-dir [5].

Bu təsnifat cədvəlinə nəzərən neft və qaz yataqlarının sayca bir-birilərinə nisbətli 0.59-3.67 arasında dəyişərək ehtiyata görə onların iriliyini əks etdirir.

Dünya üzrə neft yataqlarının qaz yataqlarına sayca nisbəti 0.52-6.32 arasında dəyişərək regionun neftli və ya qazlı olması barədə məlumat verir.

Azərbaycan Respublikasında qəbul edilmiş ehtiyat kateqoriyalarının təsnifat cədvəlində ehtiyat həcmi neft üçün 300-350 mln. t, qaz üçün 300-500 mlrd. m³ "iri" yataqlar kateqoriyasının özü də bir neçə hissəyə bölünmüştür.

Geoloji ehtiyat sərhədləri 100 mln. t-na qədər olanlar yüksək rentabelli yataqlar hesab edilir ki, ölkəmizdəki mövcud yataqların əksəriyyəti bu kateqoriyaya aiddir. Respublikamızın iqlim şəraitini, relyefini, coğrafi mövqeyini, infrastrukturunu nəzərə alaraq ehtiyat həcmi 40 mln. t olan yataqların mənimsənilməsi də rentabelli hesab edilir.

Yer üzərində aşkar edilmiş 900 neft, qaz-kondensat yatağının irilik prinsipinə görə paylanması cədvəl 3-də verilmişdir [6].

Bu cədvəlin məlumatlarına əsasən NY-lərin irilik sinifinə görə onlarda cəmlənmiş karbohidrogenlərin ehtiyat hacmlərinin və faza vəziyyətlərinin müxtalif modifikasiyalarda diaqramları şəkil 2-də verilmişdir.

ABŞ geoloqu Roadfera görə dünyada geoloji ehtiyatı 100 mln. t-dan yuxarı olan 332 neft yatağı mövcuddur. Bunlardan 313 yatağın ümumi geoloji ehtiyat həcmi 370 mlrd. t-dan çoxdur. 195 NY-nin (62 %) orta neftvermə əmsali 30 %-dır.

Cədvəl 3

Yataqların irilik səfi, mln. t	900 (100 %) yatağın cəm ehtiyat həcmi, %							
	60-100	100-200	200-300	300-500	500-1000	1000-2000	2000-3000	>3000
275	320	112	65	53	44	16	15	
6	12	7	7	11	16	10	31	
25				34			41	
700 (100 %) neft yatağının cəm ehtiyat həcmi, %								
227	243	85	50	42	30	13	10	
9.3	14	9.5	9.5	13.5	12	11.6	20.6	
32.8				35			32.2	
535 (100 %) qaz yatağının cəm ehtiyat həcmi, %								
127	187	68	55	35	36	14	13	
3	10	5.1	8	9	17.6	8.8	38.5	
18.1				34.6			47.3	
34 (100 %) neft-qaz yatağının cəm ehtiyat həcmi, %								
38	60	25	30	16	15	6	10	
3	7	3.4	7.3	5.5	10.8	12.3	50.7	


AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI

Азербайджанско Нефтяное Хозяйство / Azerbaijan Oil Industry

22 yatağın hər birinin çıxarılabilən ehtiyatı 325 mln. t-dan çoxdur ki, bu yataqlar da super NY-lərdir. Aşağı neftvermə əmsallı 26 yatağın hər birinin ehtiyatı 100 mln. t-dan çox deyildir [7].


Buradan belə nəticə çıxarmaq olar ki, NY-lərin paylanması özünəməxsus şəraitə, mexanizmə və təbii nizamlayıcı parametrlərə malikdir.

NY-lərin geoloji ehtiyatlarına və faza vəziyyətlərinin görə təsnifatlarının qrafik modeli şəkil 3-də öks olunmuşdur.



Şəkil 2. İrilik sinfinə görə NY-lərin ehtiyat həcmərinin paylanması:

a – yataqların sayı, b – geoloji ehtiyat, %



Şəkil 3. Nəhəng yataqların geoloji ehtiyatlarına və faza vəziyyətlərinə görə təsnifatlarının qrafik modeli:

a – geoloji ehtiyat, %; b – irilik sinfi, mln. t

NQH-nin zənginliyini sübut edən əsas parametrlərdən biri də NY-lərin sahələrinin cəmlərinin hövzənin ümumi sahəsinin cəminə olan nisbətidir. Yəni (S_{ny} / S_{nqh}), başqa sözə NQH-nin nisbi məhsuldarlığı onun ərazisində olan bir NY-nin sahəsinə olan nisbətidir. Tək NY-yə malik NQH-nin məhsuldarlığı həmin yatağın sahəsinə olan nisbəti ilə ifadə olunur. Lakin NQH-lərin ərazisində bir neçə NY mövcuddursa, onların ümumi sahəsinin cəminin NQH-nin ümumi sahəsinə olan nisbəti onun ehtiyat potensialını qiymətləndirir.

NQH-lərdə KH-nin loqnormal paylanması yatağın irilik dərəcəsinə görə bu və ya digər tarəfə meyl etməklə paylanması səpələnməsini və ya cəmləşməsini qiymətləndirir. Konsentrasiyon paylanması isə NQH ümumi ehtiyat potensialının yarısından çoxu 1–3 ədəd NY-də cəmlənə bilər.

A. Perridon göstərir ki, ehtiyatları konsentrativ şəkildə paylanmış NQH-lərdə aparılan axtarış-kəşfiyyat işlərinin ilkin mərhələlərində NY açılma ehtimalı çox yüksəkdir. Əksinə, səpələnmiş paylanması isə onların aşkarlanması uzun müddət davam edə bilər [1].

Neft və qazın çıxarılabilən ehtiyatlarının bir-birinin nisbətini daha ətraflı bilməkə regionun neft-qazlılığı barədə daha ətraflı proqnoz vermək olar.

NQH-lərdə açılmış nəhəng neft yataqlarının sayının qaz yataqlarının sayına olan nisbəti hövzənin nəhənglik faza indeksini müəyyənləşdirir (F_{ny}).

Ümumiyyətlə, planetin neft-qazlılıq sistemi bir-biri ilə əlaqədər olan nəhəng bir varlığın vəhdətiidir. Hər hansı bir sistem isə özündən yuxarıda duran yüksək bir sistemin elementidir. Eyni zamanda hər hansı bir element özündən aşağıda duran bir varlıq üçün sistemdir, yəni çoxpilləli sistemin iyerarxiya modifikasiyası həmin sistemin quruluş və mövqeyini əks edir.

Dünyanın əksər NQH-lərində cəmlənmiş KH ehtiyatlarının konsentrasiyasının təhlili göstərir ki, onlar ən azı 2–3 dəfə regional fasılıyə məruz qalmış konsedimentasiya hövzələrində daha maksimal həcmədə toplanır.

Regionun geoloji kasılışindəki fasılıliyin həm çökəmə kompleksin aralarında, həm də ondan yuxarıdakı qatlarda da olması vacib şəraitlərdən biri hesab edilir.

Əgər fasılılık neftli-qazlı kompleksdən yuxarıda yerləşirsə, onda həmin kompleksdə NY mövcudluq ehtimalı yüksəkdir. Fasılıliyin çökəmə kompleksindən aşağıda olması da həmin kompleksdə NY-lərin əmələ gəlməsinə heç bir maneə yaratmır.

Regional fasılılık birbaşa neftli-qazlı kompleksin daxilində olduğu təqdirdə, ayrı-ayrı horizontlarda və ya tələlərdəki karbohidrogenlərin həcmi digərlərinə nisbətən az ola bilər. Bu amil NY-lərin formalaşmasına zəif şərait yaratmaqla, onun mövcudluq ehtimalını aşağı salır.

Qeyd etmək lazımdır ki, KH-nin akkumulyasiya olduğu çökəmə kompleksin müəyyən hissəsinin yuyulması nəticəsində əmələ gəlmiş lokal pozulma və ya fasılılık heç də geniş miqyasda baş ver-

mir və bu da həmin regionun neftli-qazlı kompleksində iri və nəhəng yataqların əmələ gəlməsinə mənfi təsir göstərmir.

Məsələn, Bakı arxipelaqının Hamamdağ, Səngəçal-dəniz, Duvanni sahələrinin tağ hissəsində 750–900 m, Ələt burnunda, Səngi Müğanda, Aran-dəniz və Yanan Tava strukturlarında 300–350 m qalınlığında Məhsuldar Qatin üst şöbələrinin yuyulmasının bu rayonda iri yataqların formalaması və mövcudluğuna mənfi təsiri olmamışdır. Zəif daban örtükleri ilə bir-birindən ayrılan bir neçə neftli-qazlı kompleks əlverişli geoloji şəraitdə KH-nin güclü axını nəticəsində birləşərək iri və nəhəng yataqların əmələ gəlməsinə səbəb ola bilər. Belə nəticə çıxarmaq olar ki, NY-lərin əmələ gəlməsində əsas təsireddi faktorlardan biri ərazidəki çökəmə hövzənin keçdiyi geoloji inkişaf yoldur.

Təcrübə təsdiq edir ki, kiçik və xırda yataqlar olan dərinliklərdə iri və nəhəng yataqların olmasına mümkün kürdür. Bu onu göstərir ki, həm də xırda yataqların əmələ gəlməsi vahid mənbədən ola bilər. Lakin iri və nəhəng yataqların əmələ gəlməsi üçün özünəməxsus əlavə geoloji şəraitin olması zəruri və vacibdir.

Statistik məlumatlara görə iri və nəhəng yataqların ehtiyatları ən çox 750–3000 m arasında olan intervallarda yerləşir. Böyük pozulmalara və yerdəyişmələrə malik NY-lərin özləri də məhz çökəklik və qrabənlərin pozulmuş hissələrində formalanmışdır [8].

Buradan belə nəticə çıxarmaq olar ki, nəhəng və supernəhəng yataqlar bir neftli-qazlı kompleksdə eyni əlverişli geoloji dövr ərzində yaranır. Əgər qalınlığı 150–200 m olan neftli-qazlı kompleksdə 200–300 mln. t geoloji ehtiyata malik bir yataq yerləşə bilərsə, onda həmin qalınlıqdakı kompleksdə bir neçə iri və orta ehtiyata malik yataqlar ola bilər.

Bələliklə, tam əminliklə demək olar ki, 1000–4000 m dərinlikdə yerləşən neftli-qazlı komplekslərdə iri və nəhəng neft yataqlarının formalaması və əmələ gəlməsi üçün əlverişli şərait mövcuddur.

Maraqlı faktlardan biri də planet miqyasında əksər NY-lərə malik hövzədə (475 nəhəng yataq) irilik dərəcəsinə görə har bir NY-nin özündən əvvəl üç orta və iri yatağın mövcud olmasıdır. Yəni 475 NY aşkar olunmamışdan əvvəl 1425 müxtəlif kateqoriyalı iri yataq aşkar olunmuşdur.

Analoji hal CXH-də dərinin neft-qazlılıqdan daha zəngin və əsaslandırılmış məlumatlar gəlir ki, bu da hövzənin dərin hissəsinin gələcək perspektivində xəbər verir.

Abşeron yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, sahilində 45 km,

rin sonlarında açılmışdı) Səngəçal-Duvanni-Xa-ra-Zirə, Bahar, Neft Daşları, Bulla-dəniz kimi iri yataqlar açılmış, daha sonralar isə nəhəng yataqlar kateqoriyasına daxil edilən Azəri-Çıraq-Günsəli, Şahdəniz yataqları aşkar edilmişdir.

Nəzəri və təcrubi tədqiqatların nəticələrinə görə isbat olunmuşdur ki, KH yataqları böyük dərinliklərdə yüksək temperatur (350–400 °C) və təzyiq (100–150 MPa) şəraitində də yarana bilər [9].

CXH-də süturların kollektorluğu 1000 m-dən 3000 m-ə qədər artıraq onların (süturların) kollektor xüsusiyyətləri 1.5 dəfə azalır və dərinlik artıraq onların davam edir.

Məlum səbəblər görə heç bir quyu məlumatlaşdırma olmasa analitik üsullar hesablamaları görə 8–9 km dərinlikdə məsaməlik 12–13 % olur ki, bu da neft-qazın miqrasiyası, akkumulyasiyası üçün tam qənaətbəxşdir.

Bələliklə, keçmiş geoloji paleorejimini və həzırkı yüksək termobarik şəraitin mövcudluğunu sübut edən elmi-nəzəri döllərlə CXÇ-da 6–15 km dərinlikdə neft-qaz yataqlarının olması ehtimalını və axtarış-kəşfiyyat işlərinin vacibliyini bir dərəcədən təsdiqləyir.

CXÇ-dəki neft-qaz yataqlarında cəmlənmiş ehtiyatların yarısından çox 2.5–3.5 km hipsometrik dərinlikdə yerləşir. Dərinlik artıraq qaz-neft yataqlarında sərbəst qazın həcmi də getdikcə artır [10].

Övvəller bu interval CXÇ üçün əsas KH mənbəyi hesab edilirdi, dərinliklərdə aparılan axtarış-kəşfiyyat-seysmik tədqiqatlarının nəticələri göstərdi ki, dərinlərdə yerləşən strukturlardakı ehtiyat bu intervaldakı ehtiyatı həcm və miqdar nöqtəyi-nəzərindən arxada qoyur. Şahdəniz və Abşeron yataqlarındaki ehtiyat onları dünyanın NY-ləri sırasına çıxarmaqla bərabər, həm də sonrakı dərinliklərin neftli-qazlı olma ehtimalını yüksəldir [11].

Yuxarıda qeyd etmişik ki, CXÇ-nin Azərbaycan sektorunda üç NY mövcuddur (Balaxanı-Sabunçu-Ramana, Azəri-Çıraq-Günsəli və Şahdəniz). Qeyd etmək lazımdır ki, 2012-ci ildə açılmış Abşeron yatağında aparılmış şəhər-sınaq istismarının nəticələrindən sonra bu yataq Respublikamızın ərazisində 4-cü NY ola bilər.

Bundan əlavə CXÇ-də dərinin neft-qazlılıqdan daha zəngin və əsaslandırılmış məlumatlar gəlir ki, bu da hövzənin dərin hissəsinin gələcək perspektivində xəbər verir.

Azərbaycan nefti Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, sahilində 45 km,

Bakı şəhərindən isə 85–100 km şərqə doğru açıq dənizdə yerləşir. Strukturun eni 8 km, uzunluğu 35 km və sahəsi ≈ 270 km²-dir.

Yatağın yerləşdiyi ərazidə dənizin dərinliyi 350–550 m arasında dayıdır və Abşeron-Balxan-yani zonasında yerləşən Neft Daşları, Günsəlli, Çıraq. Azəri, Dostluq neft-qaz yataqlarından sinklinalla ayrıılır.

2000-ci ildə Abşeron strukturunun cənub qandasında dənizin dərinliyi 520 m olan sahədə ilk axtarış quyuşu (ABX-1/1A) qazılmış və 6506 m dərinliyində Fasılə lay dəstəsi (FLD) açılmışdır. Lakin həmin quyuda baş vermiş qaza ilə əlaqədar sınaq işləri aparılmamışdır.

2009-cu ildə SOCAR Fransanın Total, Gas de Franse şirkətləri ilə birgə saziş sahəsi 747 km² ərazidə keşfiyyat işləri aparılaq dənizin dərinliyi 473.5 m olan sahədən layihə dərinlikləri 6000 m və 7250 m olan FLD-yə iki quyunun qazılmasına qərar vermişlər.

Heydər Əliyev adına yarımdalma qazma qurğusundan 2011-ci ildə 6568 m dərinlikdə (layihə dərinliyi 7250 m) FLD-ni açmış bu quyunun göstəricilərinə görə yatağın ehtiyatı mütəxəssislər tərəfindən 800–900 mld. m³ olması ehtimal edilir. Ehtimalın reallaşlığı təqdirdə bu yataq Azərbaycanın ərazisində 4-cü NY hesab oluna bilər.

Ədəbiyyat siyahısı

1. Perrodon A. Formirovaniye i razmeshchenie mestorozhdenii nefti i gaza. – M.: Nedra, 1991, 359 c.
2. Qəhiyənov Q.N., Qəniyev N.M., Kərimov F.N. İri və nəhəng karbohidrogen yataqlarının əsas geoloji parametrlərin korelyasiya asılılıqları üsulu ilə təyini və modeləşdirilməsi // Azərbaycan neft təsərrüfatı, 2018, № 5, s. 7-13.
3. Grigorenko Yu.N. Prognoz krupnykh mestorozhdenii UV – osnova strategii osvoyeniya regionov // Neftegazovaya geologiya, Teoriya i praktika. – M.: AO "VNIGRI", 2008, № 3, s. 10-17.
4. Novikov Yu.N. Faktory, kontroliруyushchie raspredelenie krupnykh mestorozhdenii uglevodorodov v planetarnoy sisteme neftegazonosnykh basseinov: polozhenie basseyna na profile "kontinent-okean" // Neftegazovaya geologiya, Teoriya i praktika. – M.: NAN Azerbaidzhana, 2008, № 3, s. 47.
5. Kontorovich A.E. Otsenka mirovykh resursov i prognоз urovney dobichi nefti v mire v XXI veke // A.E. Kontorovich. Geologiya i geofizika, t. 50, 2009, s. 322-329.
6. Gahramanov G.N. Neheng karbohidrogen yataqlary ve Jenubi Khezer chokekliyinde bele yataqlaryn ashkar olunmasinin geolozi shertleri: monografiya. – Bakı: ARDNŞ-nin merkezlesdirilmiş metbeesi, 2014, 320 s.
7. Roadifer R.E. How heavy oil occurs worldwide. Giant fields-2 // Oil&Gas Journal, March 3, v. 84, 1986, № 9, pp. 111-115.
8. Khelbuti M. Geologiya gigantskikh mestorozhdenii nefti i gaza. – M.: Mir, 1973, 440 s.
9. Gulyev I.S. Subvertikal'nye geologicheskie tela v osadochnom chekhle Yuzhno-Kaspinskoy vpadiny / I.S. Gulyev, P.Z. Mamedov // Iz-vo NAN Azerbaidzhana. Nauki o Zemle, 2003, № 3, s. 139-146.
10. Gulyev I.S. Uglevodorodniy potentsial Kaspiyskogo regiona / I.S. Gulyev, L.E. Levin, A.L. Fedorov, Bakı, 2003.
11. Yusifzade Kh.B. Azərbaycan neft tesərrüfatı zhurnalının baş redaktoruna müsahibə // Azərbaycan neft tesərrüfatı, 2007, № 1, s. 1-8.

Hazırda Total şirkəti tərəfindən yatağın şimal-qərb qanadında dənizin dərinliyi 468 m olan hissədə Məhsuldar Qatın FLD üzrə qaz-su kontaktını daşıqlaşdırmaq üçün layihə dərinliyi 7346 m olan qiymətləndirici quyuda qazma işləri davam etdirilir. Cari ildə Abşeron yatağında ABD-001 sayılı sualtı qaz-kondensat quyuşunun qazılmasına başlanılmışdır.

Nəticə

1. NQH-lərin potensialının eksər hissəsinin NY-larda konsentrasiyası onların qeyri-uyğun paylanması təsdiqləyir.

2. NQH-lər nəinki ölçüləri, həm də ehtiyat strukturları ilə fərqlənir. Bu iki ayrı-ayrı və bir-birindən asılı olmayan kəmiyyətlər NY-lərə malik olan bütün NQH-lərə xasdır.

3. NQH-lərin KH ehtiyatlarının NY-lər hüdudlarında paylanması həm konsentrativ və həm də səpələnmiş ola bilər.

4. NQH-nin ehtiyat strukturları məkan vəziyyətindən asılı olaraq özlərinə məxsus həm fərdi, həm də ümumiləşmiş (qrup halda) xassəyə malik ola bilər.

5. NQH hövzə çərçivəsində neftin ehtiyat strukturu ilə qazın ehtiyat strukturu bir-birindən fərqlənir.

References

1. Perrodon A. Formirovaniye i razmeshchenie mestorozhdenii nefti i gaza. – M.: Nedra, 1991, 359 s.
2. Gahramanov G.N., Ganiyev N.M., Kerimov F.N. İri və neheng karbohidrogen yataqlarının əsas geoloji parametrlərinin korrelyasiya asılılıqları usulu ilə təyini və modeləşdirilməsi // Azerbaijan neft tesərrüfatı, 2018, № 5, s. 7-13.
3. Grigorenko Yu.N. Prognoz krupnykh mestorozhdenii UV – osnova strategii osvoyeniya regionov // Neftegazovaya geologiya, Teoriya i praktika. – M.: AO "VNIGRI", 2008, № 3, s. 10-17.
4. Novikov Yu.N. Faktory, kontroliруyushchie raspredelenie krupnykh mestorozhdenii uglevodorodov v planetarnoy sisteme neftegazonosnykh basseinov: polozhenie basseyna na profile "kontinent-okean" // Neftegazovaya geologiya, Teoriya i praktika. – M.: NAN Azerbaidzhana, 2008, № 3, s. 47.
5. Kontorovich A.E. Otsenka mirovykh resursov i prognоз urovney dobichi nefti v mire v XXI veke // A.E. Kontorovich. Geologiya i geofizika, t. 50, 2009, s. 322-329.
6. Gahramanov G.N. Neheng karbohidrogen yataqlary ve Jenubi Khezer chokekliyinde bele yataqlaryn ashkar olunmasinin geolozi shertleri: monografiya. – Bakı: ARDNŞ-nin merkezlesdirilmiş metbeesi, 2014, 320 s.
7. Roadifer R.E. How heavy oil occurs worldwide. Giant fields-2 // Oil&Gas Journal, March 3, v. 84, 1986, № 9, pp. 111-115.
8. Khelbuti M. Geologiya gigantskikh mestorozhdenii nefti i gaza. – M.: Mir, 1973, 440 s.
9. Gulyev I.S. Subvertikal'nye geologicheskie tela v osadochnom chekhle Yuzhno-Kaspinskoy vpadiny / I.S. Gulyev, P.Z. Mamedov // Iz-vo NAN Azerbaidzhana. Nauki o Zemle, 2003, № 3, s. 139-146.
10. Gulyev I.S. Uglevodorodniy potentsial Kaspiyskogo regiona / I.S. Gulyev, L.E. Levin, A.L. Fedorov, Bakı, 2003.
11. Yusifzade Kh.B. Azərbaycan neft tesərrüfatı zhurnalının baş redaktoruna müsahibə // Azərbaycan neft tesərrüfatı, 2007, № 1, s. 1-8.